

# Böyük Qayıdış artıq xəyal deyil

Böyük Qayıdış... Bu, bir zamanlar biza xəyal kimi görünürdü. XX əsrin sonlarında itirdiyimiz torpaqlarımızın da əvvəllər, "pay verdiyimiz" ərazilərimizin taleyini yaşayacağından əndişələnirdik. Amma inam hissi də böyük idi, o yerləri azad edəcəyimizə, o müqaddəs torpaqlarımıza təkrar qayıdağımıza olan ümidişim idti bizi bu otuz ildə yaşamağa, qurmağa həvəsləndirən. Bilirdik ki, Tanrı bizdən üz döndərməyib, bu xalqın, hələlik bizdən ayrı düşən halal torpaqlarımızın təəssübünü çəkən övladlarımız, dövləti dövlət, milləti millət edən liderimiz var. Bir gün Zəfər çalıb o yerlərin bağlı qapılalarını açacaq üzümüzə. İndi yolumuz Böyük Qayıdışdır... Biz ona doğru addım atdıqca, o da addım-addım bizi yaxınlaşır...

Qarabağ uğrunda gedən ağır döyüşlər-  
de Zəfər qazanan xalq bu gün orada bö-

yük həvəs və coşqu ilə düşmənin viran qoyduğu şəhər və kəndləri yenidən quraraq abadlaşdırır. Çünkü Vətən müharibəsində düşmən üzərində parlaq qələbə Azərbaycan ictimaiyyətində böyük ruh yüksəkliyi yaradıb. Olkə və təndaşları 44 günlük savaşıda olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə aparılan geniş tikinti-quruculuq işlərində də fədakarlıq nümunələri göstərirler. Burada görülen işlərin həcmi və miqyası hər kəsi heyran qoyur.

İşğaldan azad edilmiş torpaqlarda geniş bərpa, tikinti-quruculuq işləri Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılır. Burada bir-birindən iri, kreativ layihələr icra olunur. Bu böyük işlərin uğurla başa çatacağı heç kimdə şübhə doğurmur. Dövlətimizin məqsədi məcburi köçkün ailələrinin doğma torpaqlarına qayitmalarını təmin etməkdir. Bu isə əsl xilaskarlıq missiyasıdır. Otuz ilə yaxın bir müddətdə doğma

*Qarabağın yeni büsati,  
xoş növraqı başlayır*

yurduna həsrət qalan, oralarla dönmək arzusu ilə yaşıyan soydaşlarımızın ev-eşiyinə qayıtmasından gözəl nə ola bilər ki!..

Son bir ilyarımdır ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövrün əsas müzakirə mövzusuna çevrilib. Bir faktı qeyd etmək kiyafətdir. Belə ki, dövlət başçısı təkcə 2021-ci ilde işğaldan azad edilmiş ərazilərə 32 dəfə sefer edib. Bu səfərlərin hər biri isə Böyük Qayıdışa doğru atılan addımdır. Dövlət başçısının bu ərazilərdə açılışında və təmelqoyma mərasimlərində iştirak etdiyi obyektlərin sayına diqqət yetirsək, bərpa-quruculuq işlərinin seviyyəsi də aydın görünür.

(davamı 5-ci sehifədə)

(əvvəli 1-ci səhifədə)

Ötən müddətde infrastruktur layihələrinin icrası prioritet oldu, nəqliyyat infrastrukturunun inkişafına xüsusi diqqət gösterildi. Belə ki, 2021-ci il oktyabrın 26-da istifadəye verilən Füzuli Beynəlxalq Hava Limanı dünya praktikasında en süretli icra edilmiş infrastruktur layihələrindən biri idi. Zəngilan Beynəlxalq Hava Limanı bu il istifadəye veriləcək. Laçın Beynəlxalq Hava Limanının tikintisi realaşmaq üzrədir.

İşgaldən azad olunmuş ərazilərdə 15 ferqli layihə üzrə 1400 kilometrdən artıq uzunluqda yolların, habelə telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə işlər də sürətlə davam edir. Bu ərazilərdə elektrik enerjisinin təminatı ilə bağlı ötən il ərzində lazımi avadanlıqların quraşdırılması, yarımstansiyaların yenidən qurulması və bərpası, elektrik xətərinin çəkiliş istiqamətində xeyli işlər görürlüb. Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıllı, Zəngilan və Qubadlıda yarımstansiyaların tikintisi qısa müddətde başa çatdırılaraq istifadəye verilib, digər enerji infrastrukturunu obyektlərində bərpə və gücləndirmə işləri davam etdirilir. Həmçinin işgaldən azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının tətbiq edilməsinə dair konsepsiya hazırlanıb.

İşgaldən azad olunmuş ərazilərə Böyük Qayıdış Prezidentin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"de də öz eksini təpib. Həmin ərazilərdə məskunlaşma prosesi dörd mərhələdə

# Böyük Qayıdış artıq xəyal deyil

icra olunacaq. Birinci mərhələdən bərələr, infrastrukturun bərpası əsasdır. Aparılan bərpa və quruculuq işlərinin miqyasının genişliyi minalardan təmizləmə işlərinin sürəti barədə aydın təsəvvür yaradır. Amma bütün hallarda bu proses həm xeyli vaxt itkisi, həmçinin maliyyə vəsaiti tələb edir. Bütün bu işləri də Azərbaycan dövləti öz daxili imkanları hesabına həyata keçirir. Hər zaman bir-birinə dəstək olan Azərbaycan və Türkiyənin Zəngilandada bərpa investisiya layihəsinə start ver-

da minaların təmizlənməsi ilə bərabər, infrastrukturun bərpası əsasdır. Aparılan bərpa və quruculuq işlərinin miqyasının genişliyi minalardan təmizləmə işlərinin sürəti barədə aydın təsəvvür yaradır. Amma bütün hallarda bu proses həm xeyli vaxt itkisi, həmçinin maliyyə vəsaiti tələb edir. Bütün bu işləri də Azərbaycan dövləti öz daxili imkanları hesabına həyata keçirir. Hər zaman bir-birinə dəstək olan Azərbaycan və Türkiyənin Zəngilandada bərpa investisiya layihəsinə start ver-

meləri də təqdirdəlayiqdir. Məlum olduğu kimi, ötən il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışında birgə iştirakdan sonra Azərbaycan və Türkiye prezidentləri Zəngilandada "ağılı kənd" layihəsi çərçivəsində Ağlı kəndində görülən işlərlə tanış olub "Dost Aqropark"ın təməlini qoymuşdular. Türk və azərbaycanlı sərmayedalar tərəfindən Zəngilandada həyata keçiriləcək "Dost Aqropark" layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati bi-

nalar, qapalı və yarıçıq heyvan-darlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti həyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər işlər həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazzalara çıxarılmasına imkan yaradacaq.

Baş planı hazır olan şəhərlərin, xüsusilə Şuşa və Ağdamın minalardan təmizlənməsi prosesi sürətlə gedir. "İlk növbədə, biz bundan başqa elektrik təsərrüfatını yaratmalıyıq. Çünkü azad edilmiş torpaqların, xüsusilə dağlıq ərazilərin relyefi belədir ki, əger orada infrastruktur olmasa, hərbiçilər üçün xidmət aparmaq çox çatın olacaq, bəlkə də mümkün-süz olacaq. Təkce Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı - Ermənistanla həmsərhəd olan yerlərdə 700 kilometrə yaxın yol çekilib" -

deyən dövlət başçısı İlham Əliyev görülən işlərin fonunda bir reallığı da xüsusi qeyd edir ki, biz təkçə maliyyə deyil, eyni zamanda, tikinti, mütəxəssisler baxımından da müstəqilik. Heç kimdən yardım almamışq. Bərpa və quruculuq işləri çərçivəsində şəhərlərarası yolların da yenilənməsi əsasdır. Bu proses də geniş vüsət alıb. Göygölən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çekilir. Kəlbəcər ilə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunel inşa edilir. Bu isə Kəlbəcərə rahatlıqla Göygöl-Gəncə istiqamətindən gedisi təmin edəcək. Bərdə-Ağdam avtomobil yolu inşa olunur, Naftalan-Talış və Suqovuşanla birləşdirilir. Bu da həm strateji, həm də turizm nöqtəyi-nəzərin-dən əhəmiyyətlidir. Çünkü Naftalan hazırlıda beynəlxalq turizm mərkəzinə çevrilib.

Təbii ki, görülən işlərin, həyata keçirilən infrastruktur layihələrinin hamisini bir qəzet yazısında əhatə etmək mümkün deyil. Ancaq dövlət başçısı bildirir ki, bu il nəzərdə tutulan layihələr arasında Ağlı kəndinin inşasının tamamlanması mümkündür. Bu pilot layihənin həm də rəmzi mənası var. O, Böyük Qayıdışın başlanğıcı olacaq.

Bəli, Böyük Qayıdışa ciddi start verilib və 2022-ci ilde artıq sakınlımızın bir hissəsinin, xüsusilə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağlı kəndlərinə dönməsi nəzərdə tutulur. Elə qədim Qarabağın yeni büsüti, xoş növraqı bundan sonra başlayacaq...

Zümrüd QURBANQIZI,  
"Respublika".

